

Daşkəsəndə “Yaradıcılıq Emalatxanası” adlı beynəlxalq düşərgənin yekun “Qala” konserti

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkilatı dəstəyi ilə Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən Daşkəsən Gənclərinin Təlim və İstirahət Mərkəzində 7 ölkədən (Rusiya, Moldova, Qazaxıstan, Türkmənistan, Belarus, Qırğızıstan, Azərbaycan) 100-dək gəncin iştirakı ilə “Yaradıcılıq Emalatxanası” adlı beynəlxalq düşərgənin yekun “Qala” konserti keçirilmişdir.

Mərkəzin stadionunda açıq havada keçirilən konsertdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev və



500 nəfərdən artıq rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

Bakıya səfər edən nümayəndə heyətləri Daşkəsən rayonuna səyahət etmiş və “Yaradıcılıq Emalatxanası”nda təlimlərə start vermişdir. Bir müddət ərzində yaradıcı gənclər “Milli musiqi alətləri”, “Rəqs”, “Estrada ifası”, “Dekorativ-tətbiqi sənət”, “Kulinariya” və “Teatr” kimi in-

cəsənət sahələrində təlim və ustad dərsləri keçmiş, Azərbaycan mədəniyyətinin inceliklərini öyrənmişlər.

“Qala” konserti zamanı gənclər öz ölkələrinin milli musiqi alətlərində “Sarı gəlin” musiqisinin sədalarını səsləndirmiş, Azərbaycan və rus dillərində bəstəkar Oqtay Kazımının “Ey həyat sən nə qərribəsən” mahnısını, “Bayram” və “İgidlər”



kimi milli rəqslərimizi ifa etmiş, özlərinin bəşirdikləri Azərbaycan mətbəxinin inciləri sayılan düşbərə, qutab, xəngəl kimi xörəkləri, xalçaçılıq sənətimizin sirlərinə yiyələnərək atdıqları ilk ilmləri nümayiş etdirmiş, Azərbaycanın klassik dramaturqu M.F.Axundzadənin yaradıcılığından “Sərgüzəşti-vəzir-xanilənkeran” komediyasından kiçik bir səhnəcik göstərmişlər.

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev və rayon icra hakimiyyəti başçısının müavini Cavanşir Qocayev çıxış edərək bu cür beynəlxalq səviyyəli tədbirlərin rayonda keçirilməsinin mühüm əhəmiyyətini qeyd etmişlər.

Zabit XƏLİLOV,
“Respublika”.